

"Mən burda həm müşavirəm, həm köməkçiyam, yeri gələndə "zavxozam". Bu sözləri Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanov Kult.az saytının aməkdaşı Karamat Böyükçüllə səhəbtində deyib. Müsahibəni təqdim edirik.

- Rauf müəllim, otağınızın qəbgəsinə "müşavir" sözü yazılıb, bəs niye bezi adamlar size "Anar müəllimin köməkçisi" deyirlər?

- Mənim üçün əsas olan odur ki, Anar müəllimin yanındayam. Mən burda həm müşavirəm, həm köməkçiyam, yeri gələndə "zavxozam", yeri gələndə bütün işləri görürəm. Məni vəzifəmə görə tanımlılar, vəzifəmə məne görə tanımlılar. Mən Yazıçılar Birliyində yeganə adamam ki, sehər saat 8:30-da bura gəlib axşam saat 19:00-da evime gedirem. Bura gələnlər çox yaxşı bilirlər ki, mən kiməm. Daha qapımın üstüne ne yazılır - yazılınsın, kənarda kim ne deyir-deśin... Biri "müşavir" deyir, biri "Anar müəllimin köməkçisi" deyir. Bunlar mənim üçün heç bir əhəmiyyət kəsb etmər. Ona görə ki, mən Anar müəllimin köməkçisi olmağımla da, müşaviri olmağımla da, yanında olmağımla da fərədərim. Nəca ki, həla Milli Məclis-dən başlayaraq bu güne kimi bu kişiñin xidmetindəyəm, bundan sonra da Allah nə qədər ömrə veribse, onun xidmetində olacağam.

- AYB dörd yazara bir menzil verdi ve iki ilden çoxdur ki, qalmaqlaşalar kəsib-kırımkə bilmir. Niye bu məsələlərde en çox sizin adınız hallanır?

- Mən 2006-ci ildə Anar müəllimin dəvəti ile Yazıçılar Birliyinə gəldim və qanunları yaxından bilən bir adam kimi menzil məsələləri ile məşğul olmağa başladım. Gördüm ki, insanlar bir-bir ev növbəsinə qəbul olunur və bunun da axını olmayacaq. Yəni bu proses artıq dayanmalı idi. Mənim gücüm ona çatdı ki, bu ev növbəsi məsələsini saxlayırm. Hətta özüm de ev növbəsinə daxil olmadım. Dedim ki, qanun yol vermişəm, mən növbədə yoxam. Və 2007-ci ildə Yazıçılar Birliyində menzil növbəsi dəyandı. Buna görə böyük mühəbişələr yarandı, özün bilirsən, herə bir söz dedi. Ancaq burdakı insanların tekidi ilə Anar müəllim qərara gəldi ki, Mənzil Komissiyası yaransın. Komissiya yarandı və mənde onun sədri oldum - ona görə de, ev məsələsində adım çox halanır - bundan sonra katiblikdə məsələ qaldırdım, xeyli müzakirələr oldu və qərara gəldik ki, her dörd nefər bir menzil verilsin və həmin insanlar da menzilləri satıb pulu öz aralarında bölüşürler.

- Bu menzilləri şair ve yazıçılar kim verdil?

- Deyim ki, bu menzillər Anar müəllimin özəl proyekti idi. Anar müəllim vaxtılı Ulu Önderimizə müraciət etmişdi. Bu müraciətdən sonra Yazıçılar Birliyinə torpaq ayırmışdır. Məsələn, Anar müəllim istəsəydi, menzilləri cəmi doqquz adama verə bilerdi. Amma belə etmədi. Menzillər dörd yere bölündü ki, az-çox əldə olunan pulla hərə özü üçün nəsə elesin.

- İndi menzillərin hamısı satılıb?

- Bəli, həm menzillini satıb və pullarını da alıblar.

- Menzil növbəsinə dayanan adamların bir neçəsi dünyasını dəyişdi. Bəs onların məsəlesi neçə oldu?

- Məsələn, Ədalət Əsgəroğlu-nun ailisi geldi, oğlunun, qızının və həyat yoldaşının iştirak ilə pulu götürdürlər.

- Pulu onlara siz verdiniz?

- Xeyr! Hər dörd nefərdən biri komandaya rəhbərlik edirdi. Rəhbərlik eləyen həmin adam menzili satdı və pulu şahidlərin iştirakı ilə rəhmətlək Ədalət Əsgəroğlunun ailəsinə verdi.

- Suliddin de rəhməte getdi.

- Suliddinin həyat yoldaşı, oğlu və qardaşının iştirakı ilə notariusdan kağız gətirdilər ki, vərəsəsi kimdir. Vərəsəsi məlum oldu və pulunu götürdürlər. Deyim ki, pul

oldu ki, AYB-dən üzr istəmeye onu mecbur eleyiblər, eks halda evin pulu verilməyecəkdir..

- Mən Ayxanı Yazıçılar Birliyinə çağırırdım. Soruşdum ki, sən istəfa vermisen? Dedi, yox! Dedim, onda get mətbuatda yaz ki, mən Yazıçılar Birliyindən istəfa verməmişəm. O da yazdı və həmin yazıda "Ədəbiyyat qəzeti"ndə çap olundu.

- Üzr istəməseydi, ev verilməyecəkdir?

- Bu, onun problemidir. Ayxan öz içinde mecbur olub üzr istəyib, ya başqa cür olub, bunu bilmirəm. Mən, sadəcə, ondan soruşdum ki,

yox? Axi istəfa üçün rəsmi orizo yazmayıb. O da geldi və dedi ki, üzvəm. Və gəldi üzr istədi. Üzrū da qəbul olundu. Əger o, burda ev növbəsindədirse, sonra da üzvlük-dən çıxırsa, biz ona necə ev verək? Biz Ayxana dedik ki, qətiliyini bildir, üzvəsənə, evini al, üz deyilsənə, ev verilməyəcək! Bizi üzv olmayan adama necə ev verək?

- Gənc şair Qismət de metbuata AYB-dən istəfa verdiyini yazmışdı. Gelib erize yazib, yoxsa o da hele üzv hesab olunur?

- Bilirsən, Yazıçılar Birliyinə qəbul olmaq da, çıxmak da rəsmi işdir. Bunların hamısı sonadəHELL

ne isteyir, bilmirəm. Məni iki dəfə prokurorluq yoxlayıb və Ramiq Muxtar öz sübutlarını ortaya qoşa bilməyib. Neça vaxtdır ki, üç insansıda məhkəmə prosesi gedir. Ramiq Muxtar deyir ki, Rauf 34 adama pul verməyib. Məgər Rauf pul paylayır? Həre öz evini istədiyi qiymətə satır. Ramiq məhkəməyə cəmi bir adam da getirə bilmedi, onlar desin ki, Rauf bizim haqqımızı pozub. Halbuki Ramiq Muxtar deyirdi ki, hər kəsi məhkəməyə tökəcəm və deyəcəklər ki, Rauf bizə pul verməyib. Bəs nə olur? Niye gelib demədilər?

- Ramiq Muxtara pul çatıb?

"Əsas olan odur ki, Anar müəllimin yanındayam"

AYB sədrinin müşaviri: "Guya mən mənzilləri iki milyona satmışam"

konkret olaraq Suliddinin qardaşına verildi.

- Şaiq Veli...

- Allah rəhmət eləsin, lap axırda Şaiq Veli ile problem oldu. Ona görə ki, onun üç övladı Bakıda, biri yoldaşından olan qızı da Fransadadır. Yeni vərəsəni aydınlaşdırmaq bir az çatın gəldi. Amma axırda onların hamısı bir yere yığışdırılar, rəhmətiyin Fransadakı qızından da məktub gəldi ki, heç bir etirazı yoxdur.

- Şaiq Velinin pulu konkret olaraq kime verildi? Onun uşaqları balacayıd.

- İki arvadı, oğlu və qızı pulu aldırlar və aparıb öz aralarında böldürlər.

- Siz pulu kime verdiniz? Şaiq Velinin arvadına, qızına, yoxsa oğluna?

- Pulu mən vermedim. Evi kim satıbsa, həmin adam verdi. Yene deyirəm, rəhmətiyin iki arvadı, oğlu və qızı geldilər, öz aralarında yığışdırılar, neylədilər, bilmirəm, pulu götürüb getdilər. Mən bu prosesdə iştirak etmədəm.

- Menzil Komissiyasının rəhbəri kimi bunlar sizin işiniz deyil?


- Xeyr! Mənimki odur ki, evləri bölmə. Kime satıdlar, nece satıdlar, mənim üçün qəti maraqlı deyil.

- **Eyvaz Əllezəoglunun ev payı nece oldu? Onun pulu kime verildi?**

- Eyvaz Əllezəoglunun oğlu Ayvan AYB üzvlüyündən istəfa vermişdi...

- Əvvələ, kimse mətbuatda deyirse ki, mən AYB-dən çıxıram, bu, istəfa deyil. İstəfa rəsmi şəkilde olur. Gelirsən, erize yazırsan və üzvlükden çıxırasın. Məsələn, sayı yazar ki, filanek AYB-dən istəfa verdi, sonra həmin adam gelib deyir, çıxmamışam, o xəberi kimse mənim adımdan yazıb. Ad çıkmak istəmirəm, eləleri var ki, mətbuatda Yazıçılar Birliyindən istəfa verib, amma həle de bu qurumun vəsiqəsini üstündə geddir. İstəfa o zaman qəbul olunur ki, həmin adam gelib erize yazır, xahiş edir ki, onu üzvlükden çıxaraq. Vəsətəm! İstəfa budur.

- **Ayxan Yazıçılar Birliyindən üzr de istədi. Bundan sonra fikirər**



sən AYB-dən çıxmışan, yoxsa yox? O da cavab verdi ki, çıxmamışam.

- **Axi ev Ayxan Ayvazın atası Eyvaz Əllezəogluna verilmişdi. Siz niye uşaqdan soruştursunuz ki, AYB-nin üzvüsen, yoxsa yox?**

- Ele uşaqdır ki, istəfa verir de! Uşaq olmasayıd, istəfa vererdi? AYB ona ne pislik eleyib ki? O, Azərbaycan Yazıçılar Birliyindən yegane adamdır ki, iki dəfə təqəyüd alıb. Biz onlar üçün başqa neyələmeliyik ki? Yene deyirəm, axırıncı ev məsələsində biz Ayxanı çığırdaq və soruştıraq ki, sən buranın üzvüsən, yoxsa üzv deyilsən?

- **Rauf müəllim, bu barede bir söz de soruşum, bu səhəbeti çox uzatmayaq...**

- Buyur.

- **Ayxan Yazıçılar Birliyindən üzr istəməseydi, atasının ev haqqı ona verilecekdi, yoxsa yox?**

- Keramət, bu məsələni bir az aydınlaşdırmağa ehtiyac var. Ədalət Əsgəroğlu da, Suliddin müəllim də, Şaiq Veli də ev bölünləndən sonra rəhmətə gəldi, amma Eyvaz Əllezəoglunun ev bölünməşdən qabaq dünyasını deyişmişdi. Yəni ona ev düşməye bilerdi. Amma biz vəziyyəti başa düşdük, onun ailesindəki çətinliyi anladıq, ne qədər eziyyət çəkib sənəd-sünət hazırladıq və Ayxanı atasının yerinə ev növbəsinə saldıq. Deməli, bu ev Eyvaz Əllezəogluna yox, Ayxanı verilib.

- **Aydindr.**

- Biz onu ev növbəsinə səmərəm. Ayxan da Yazıçılar Birliyindən istəfa verir. Bu nə deməkdir? Buna görə de fikrini bilmək istəyirdik və onu bura çığırdaq. Soruştıraq ki, Yazıçılar Birliyinin üzvüsən, yoxsa

olunur. Mən Qismətin intemətdə yazdığını bir yazılıtını getirim sənədərin arasına qoyum ki, bu adam Yazıçılar Birliyindən çıxıb? Axi belə olmur.

- **Məntiqlidir.**

- Ad çıkmak istəmirəm, bir xənim gelib erize yazdı, vəsiqəmizi qaytardı ki, mən Yazıçılar Birliyinin üzvü olmaq istəmirəm. Mənim bu gün de o xanıma böyük hörmətim var. Çıkan belə çıxar.

- **Bes Ramiq Muxtari dərdi nedir? O, ne isteyir?**

- Uzun müddətdir ki, Ramiq Muxtari problemlər yaşarı. Belə çıxır ki, onun dərdini heç kes bilmir. Biz Ramiq Muxtari iclasa devet edəli. O, bizim qərara etiraz edəli və dedi ki, mənzillər doqquz nəfərə verilsin. Biz de dedik ki, sən sıralanmadan ikinci adamasın. Onuz da, mənzil doqquz nəfərə verilsə belə, sən pay düşməyəcək. Çünkü mənzillər doqquz nəfərə veriləydi, bu, mütələq sıralanma prinsipi ilə olacaqdı. Yeni növbəyə yazılın birinci adamdan başlayacaq, doqquzuncu adamda dayanacaq. Deməli, Ramiq Muxtari on ikinci adam olduğu üçün ona mənzil düşməyəcəkdi. Amma o, bizi başa düşmədi və problemlər yaratdı. Burda heç nə güzil deyil. Protokolların hamısını mətbuatla təqib etməyəcəkdi.

- **Ramiq Muxtari mətbuatda deyib ki, Rauf Aslanov tutduracam.**

- Manim başım çıxmır ki, şair bu sözü necə deyə biler? Əger deydi ki, məhkəməde Rauf Aslanov udacam, başa düşmək olardı. Ramiq Muxtari "Rauf Aslanov tutduracam" deyirse, deməli, bu insan hər çirkabə el atmağa və mani şərəməyə hazırlıdır. Bu kişi

- O dedi ki, pul istəmərem.

- **Pul istəmər, bes ne isteyir?**

- Deyir, mən üç otağa növbəyə dayanmışam, bizim ailəmiz böyük dərəcədən qəbul olmaq da mənə iki mənzil verilməlidir.

- **Bes Ramiq Muxtara pul verilməyibse, həmin pul kime çatıb?**

- Ramiq Muxtari imtina etdiyi üçün pul ondan sonra növbədə kim gəldi, həmin adama çatdı.

- **Yeni 37-ci adama?**

- Yene deyirəm, Ramiq heç 36 nəfərin içini girmək istəmədi. Ona görə de ele adamlar vardi ki, istisna hal kimi qabağa keçdi və pul ona verildi.

- **Sizin Ramiq Muxtari məhkəməyə vermeyinizdən Anar müəllimin xəberi var?**

- Bəli, var!

- **Bes bu işe Anar müəllim ne deyir?**

- Mən Anar müəllime de, Fikrət müəllime de demişəm ki, Ramiq Muxtari mənə ne qədər təhqirələr yağıdır, ağ saçına yaraşmanın şəkildə şər-böhtanlar deyir. Məhkəməyə vermeyim Anar müəllim icaze vermedi. Dedi, Rauf, aqsaqqal adamdır, lazımlı deyil. Mən de gözledim. Özümün de Ramiq Muxtara bir aqsaqqal kimi böyük hörmətim olub. Həmişə bura gəlib, səhəbet etmişik, dardlaşmışık. Sonra "Mizrab" jurnalında mənim haqqımda ağızına gələn yazdı. Axırda Anar müəllimə dedim ki, mən de insanım, özü de az yaşım yoxdur, məni de tanyanılar var, ailəm var, uşağım var... Axi belə olmaz! Hər yere yazıb, şikayət etdi, gelib yoxlayıblar. Dinmedi. İndi de məni təhqir etdi. Buna necə dözmək olar?

- **Ramiq ne deyir ki?**

- Deyir, Rauf şairlərə, yazıçılar bir milyon pul verib doqquz menzili özüne alıb, indi de o evləri iki milyon yüz mine satır.

- **Ramiq məhkəməde üzr istidi sizdən?**

- Yox, amma məhkəmə qərar verib.

- <b

**“Əsas olan
odur ki,
Anar müəllimin
yanındayam”**

(əvvələ səh. 12-də)

- Bəs şair dilini saxlamalı deyil? Şairdir, getsin şeirini yazsın. Hər yerdə məni təhqir eleməkla məşğuldur. Haqqında ağızına gələni deyir. Şair belə şey eləyər? Şair mətbuatda deyər ki, filankəsi tutduracaq?

- Ramlıq Muxtar sizden səmimi qəlbənə üzr istəse, məsələ məhribanlıqla yoluna qoyula bilər? Yeni əlli min təzminat iddianızı gəri götürərsiniz?

- Bütün səhvlerini başa düşüb gəlib məndən üzr istəməyincə Ramlıq Muxtardan əl çəkməyecəm! O mənənə çox böyük mənəvi zərərlər vurub, məni əsəbiləşdirib, məni ölümə hədələyib, məni külli miqdarda rüşvət almaqda günahlandırib, üstüme şər-böhtən atıb. Bunların hamısı aydınlaşmalıdır.

- Görəsən, Ramlıq Muxtarin hardan ağlına gəlib ki, sizin doqquz mənzili almaq üçün o qədər pulunuz var?

- Mən kasib deyiləm. Normal yaşayışım və həyatım var. Amma mən doqquz mənzili neyləyirəm ki...

- Rauf müəllim, qurultay-qabağı “Müsavat” qəzetində siyahı dərc olunmuşdu ki, prezident bu şəxslərə fəxri adlar verecek. Nədənse, sonra ses-soraq çıxmadi.

- Görünür, hələlik məsləhət deyilmiş. Deyim ki, qəzetdə dərc olunan siyahıda mənim də adım varıydı. Vermədilər, bir söz demirəm ki... Yəqin vaxtı gələndə hər kəs layiq olduğu qiyməti alacaq.

- Yazuçular Birliyində sedrin qəbuluna düşmək üçün kimdən icaze alınmalıdır?

- Bu işlə mən məşğul oluram. Qəbula gələnlər mənə yaxınlaşırlar. Mən Anar müəllimə məruzə eləyirəm ki, filankəs sizinlə görüşmək istəyir.

- Ele adam olur ki, Anar müəllim görüşmək istəmir?

- Kəramət, bura o qədər adamlar gəlir ki... Məsələn, biri gəlib deyir, Qarabağın Ermənistandan alınması yolunu bilirəm, Anar müəllimə deyin ki, məni qəbul eləsin. Anar müəllim yuxarı instansiyalara desin ki, belə bir adam torpaqlarımızı azad eləməyin yolunu tapıb. De görüm, Anar müəllim bu adamı qəbul eləyib nə danışsın? Və yaxud, biri gəlib ki, ərim xəstədir, Anar müəllimlə görüşmək istəyirəm, biri gəlir ki, arvadım xəstədir, bir gəlir ki, Anar müəllim məni xaricə müalicəyə göndərsin... Bütün bunları Anar müəllim necə həll eləsin?

- Bəs yaradıcı adamlar nəcə, onunla görüşə bilərlər?

- Baxmayaraq ki, ayda bir dəfə Anar müəllimin qəbuludur, amma o, deyir ki, hansı şair, hansı yazuçı görüşmək istəyirse, qapım onu üzüne açıqdır.